



ATAQAM

OYCONBİ - QONAGA VURULAN GƏLİN

(hekayə)

Timurçın Babakulovla ezamiyyətimin səhəri, məni özbəklərin qonaq evindən götürüb idarəyə aparanda tanış oldum. İdarədə sürücü işləyirdi. Sarımtıl seyrək bığı, sarisunqur saqqalı, üzündəki aşırı qabarlıq cizgilərin yaratdığı sar-kastik ifadə ilə Perovun "Ovçular birhovurda" rəsmindəki ortayaşlı ovçuya bənzəyirdi. İki çətinə düşəndə başala barmağını baş barmağına yaylayıb palıdı təvərə papağının dimdiyinə çırtma vururdu.

Babakulov yol boyu buraların ormanlarından, qaban do lu meşələrindən, çəçə barmağını sıxan kimi uyub çarpayıya yixılan qızlarından danişdi. Hər şənbə-bazar Havalıca meşəsinə qaban ovuna getməyini xüsusi iftixarla dedi.

Bir neçə gün Babakulovla ucqar kişlaklarda qurdugu muz su sitemlərini təftiş etdikdən, onun ara-sıra qaban ovu barədə danışqlarını dinlədikdən sonra məni iki sual düşündürdü: Tarzoblular qatı müsəlman idilər, qaban ətinin adını eşidəndə belə, öyüyürdülər. Babakulov evli olsayıd, o qədər əti ailəsinin yedyini, ya qış küpünə basdırıldığını ehtimal edərdim. Bəs ovladığını neyləyirdi? Bu, birinci sual idi. İkinci sual isə daha qəliz idi. "Yaxında - Tarzobdan bircə saat aralı qaban dolu meşə ola ola, Babakulov niyə məhz dörd saatlıq daşlı-kəsəkli dağ yolu ilə Havalıcaya gedir?" sualına verdiyim cavabların heç biri mənə məntiq li gəlmirdi.

Birinci sualıma Babakulovun cavabı sadə oldu: "Ovla-yıram, gətirib hərbi bazada kilosu yüz əlli rubla rus zabit-lərinə satıram". İkinci suala isə məkrələ gülümsəyib mənə göz vurdu: "Gedək, özün gör".

Havalıcaya günorta çatdıq. Yeddi evdən ibarət kişlağın ayağında Babakulov QAZ-69-unu saxlayıb qatır arabasının

üstündə yiğilmiş səyyar dükandan günəbaxan yağı alıb qayıtdı. Sualımı gözləməyib "qapının ciriltisi məni bezdirib, yağlayacam", - dedi.

Havalıcada Babakulovun köhnə tanısı Abducabbor kişi-gilə düşdü.

Babakulov maşını çovustanın tuşunda saxladı, ovçu cəldiliyilə maşından düşdü, qollarını açıb danişa-danişa Abducabbor kişiyə tərəf getdi. Qucaqlaşış görüşdülər, əsl asiyahilar kimi bir-birinin suallarına cavab vermədən uzunuzadı kef-hallaşdırılar. Babakulov başı ilə məni göstərib "qonağımı, qaban ovuna gətirmişəm", - dedi.

Abducabbor kişinin yaşы yetmişdən artıq olardı, amma çox gümrəh görünürdü. Ayibalı kərpicdən ikigözlü, eyvanlı evi, həyətində arı pətəkləri, qaz sürüsü, mal-qarası, keçiləri vardı.

Abducabbor kişi xırda butalı araqçını dala itələyib mənə el uzatdı, qabanların qarasına xeyli danişdi, hər il iki-üç ton meyvəsinə zay etdiklərini söylədi. Qolumdan tutub evin arxasına apardı. İki qadın, bir kişi qəbrinin yanından ötəndə başını döndərmədən əlini qəbirlərə uzatdı, rəhmətlilikləri narahat etməmək üçün ağzını qulağıma yaxınlaşdırıldı: "Bizimkilərdi". "Allah rəhmət eləsin", deyib kamança tarı müşaiyət eləyən təki Abducabbor kişinin ardınca salavat çevirdim.

Dörd yanına səliqə ilə selav daşı döşənmiş bulağın başında dayandıq. Abducabbor kişi əlini alınna günlükləyib meşəyə qədər uzanan meyvə bağını göstərdi. "O çər dəymışlər gecələr sürü ilə gəlib bağa doluşurlar, bir salamat ağac qoymurlar. Bu sağ olmuş tatar balası gəlib ovlamasa, əlimə bir cürük qoz da gəlməz"

Babakulov siqaretini tüstüldə-tüstüldə bizə yanaşıb

söhbətə qoşuldu: "Bilirsən nə ziyan kar heyvandır?! Mərdüməzar qonşu kimi murdarlığı ağızlarında daşıyırlar".

Həyətə qayıdışından ov alətlərimizi - tūfəngi, qara gecə paltarımızı, fonarları götürüb yerbəyer elədik. Günəbaxan yağını götürəndə Babakulov findiq gözlərini qılıb qımışdı: "Mənə ver!"

Abducabbor kişi başını çovustanın qapalağından içəri uzadıb səsləndi: "A bala, Oyconbi, qonaqlara çay qoy, ayaqlarını yumağa isti su gətir".

Çovustandan iri mavi gözlü, ağ butalarla bəzənmiş, ətəyindən qırmızı qotazlar sallanan yaşıl çarşablı bir qız çıxdı. Qız bize dilucu "salam" verib evə girdi, iki piyalə, nəlbəkide kişmişlə qarışq fisdinq ləpəsi, kəllə qənd gətirib tapçana düzdü, yenə özünü çovustana soxdu.

Bir azdan Oyconbi əlində bükülü çətən, parç, bir vedrə su gətirib gəldi. Çətəni yerə sərdi. Babakulov corablarını çıxarıb ayaqlarını çətənin üstünə qoydu. Oyconbi sarı-qırmızı güllü çit şalvarının balağını yiğib Babakulovun qarşısında çöməldi, bir əli ilə parçla vedrədən götürdüyü suyu şırnaqla töküb, o biri əli ilə onun ayaqlarını yumağa başladı.

Mən Oyconbinin Babakulovun ayaqlarını canı-dildən ovxalaya-ovxalaya yumasına, Babakulovun da ləzzətə ofuldamasına maraq qarışq çəşqinliqlə baxırdım. Oyconbi ilə Babakulovun yaxın qohum olduqlarını düşünürdüm.

Oyconbi Babakulovun ayaqlarını cansılənlə quruladı, corablarını geydirdi, vedrəni ələ çalıb çovustana getdi.

Babakulov Oyconbiyə oğrun-oğrun baxdığını gördü, təvərə papağının dimdiyinə çirtma vurub ağızını qulağıma yaxınlaşdırıldı:

-Buynuzlu İsgəndərdən qalma maldı. Marıtlama, vermir. Altı aydı hərləyirəm, qonduğu qanaddan qoparda bilmirəm.

-Ağacın qanadına arxayındı, ya öz qanadlarına? - atmaca ilə rişxənd qarışq sual verdim.

-Qanadı sindirmişam, gecələrin birində də qanadlarını sindıracam, - Babakulov yanlış söz deyən adam kimi cəld özünü topardı, - bu gecə yox ha, hələ tezdi, tam yetişməyib.

Oyconbi su dolu vedrə ilə qayıtdı, gəlib yanında durdu.

-Keç otur, Oyconbi sənin də ayağını yusun, - Abducabbor kişi böyürdən çıxbı əlini kürəyimə şappıldatdı.

Diksindim:

-Mənim ayağımı?! Niyə?!

Hər üçü ürkəndən güldü.

-Yox, ayağım təmizdi, tezdən çimmişəm. Yumaq lazımsa,odeyy, bulaqda yuyaram.

Bulağa tərəf getmək istəyəndə Babakulov qarşımı kəsdi:

-Hoqqa çıxartma, qoy yusun, adətdi.

-Yox! Belə adət olar?!

-Timurçın aka, - Oyconbi iri, mavi gözlərini qaldırıb Babakulova baxdı, - siz gedin, uşaq utanır, - işvə ilə dedi.

Abducabbor kişi ilə Babakulov bulağa tərəf getdilər. Oyconbinin mənə "uşaq" deməsinə gülümsündüm.

-Neçə yaşınız var, xoharcon? Əminəm ki, yaşda məndən kiçiksiz?

Oyconbi dinmədi.

-Mən iyirmi yedдинin içindəyəm, - Oyconbini damışdırmaq üçün astadan dedim.

-Üç il gözləsən, gəlib sənə çatarəm, - buraların daş qaydasını pozub, birbaşa "sən"ə keçib laqeydiliklə cavab verdi, - ayağımı özüne tərəf çəkdi, corabımın birini çıxardı, ayağımı dartib çətənin üstünə qoydu.

-Ayıbdı, Oyconbi, lazım deyil, özüm yuyaram. Bu nə ədətdi belə?

-Nə bilim, adətdi də. Ata-babadan qalib. Evin gəlini qonağın ayağını yumatıdı... Qonağın ayağını yuyuruq, özümüzə kirli ayaqla gəzirik, - Oyconbi kədər qarışq ikrəhla dedi.

Söz məni bərk tutdu. Tez ayaqlarımı çətəndən çəkib kətilin altına yığdım.

Oyconbi əlini uzadıb ayağımdan yapışdı, çətənə tərəf çəkdi. İmtina etmək istəyəndə, qəflətən dırnağını baldırıma batırdı. Dik atıldım. Oyconbi piqqıldadı.

-Demək, sən bu evin gəlinisən, hə?

-Hə.

-Bəs ərin hardadı?

-Bilmirəm... deyirlər, Ukraynadadı. Avaralanır orda. Keçən il kişlakdakı bir dostuna zəng eləyib deyib ki, çıxmış gedim evimizə.

-Bəs niyə getmirsən?

-Kimdi məni qəbul eləyən? Bizim kişlakda qotur qatıra ərsiz arvaddan çox hörmət eləyirlər.

Oyconbi susdu. Mən də dinnədim, danışsaydım, söhbətinin dalını gətirməyəcəkdi.

-Örim qaban idi, mənə bircə dəfə də xoş söz demədi. Timurçın aka da elədi, xəlvətə düşən kimi yanbızımı çımdıkləyir. Bir dəfə sərinci başına çırpmışam, indi məndən gen gəzir.

Oyconbi qəflətən gözlərini qaldırdı, əllərini döşlərinin altında çataqladı:

-Sən də qabansan?

Çiyinlərimi çəkdim:

-Səni başa düşmürəm, Oyconbi. Məndən nə istəyirsən? Mən neyləməliyəm? Sənə xoş söz deməliyəm? Axı bu, doğru deyil. Sən ərli qadınsan.

Oyconbi dilinin altında nəsə dedi, dalınca da laylaya oxşayan bir melodiyani zümrümbə etdi.

Abducabbor kişi Babakulova iki ay qabaq doğulmuş buzovlardan danişa-danişa yaxınlaşanda, ayağımı Oyconbinin əllərindən qopartdım, cansılənlə qurulamağa başladım.

Oyconbi mənə acıqla baxdı, qab-qacağı götürüb çovustana getdi.

Abducabbor kişi yanını tapçanın tilinə söykəyib piyaləsindən yaşıl çayı hortlada-hortlada gəlininin qarasına danışdıqca Babakulov "indiki gəlinlərin əlindən-götündən bir iş gəlmir, nə ərə baxırlar, nə sərə, qoyasan, bütün günü kişlakdakı qəhbə arvadlarla mirt vuralar..." deyib oda qamqalaq atıldı.

Babakulovun sözləri Abducabbor kişisinin canına yağı kimi yayılırdı; onun hər cümləsindən sonra "Ay dədən rəhmətlik!" deyib əlini dizinə çırkırdı".

"Madar oğlum bunun dilbilməzliyinə, susqunluğuna dözməyib getdi", - əlini seyrək saqqalına çkdidi. "Hamisin o arvad elədi, o əmcəyi qurumuş arvad. Sonraki arvadı deyirəm... Qabaqkı xəstələndi, öldü. Demişəm, bilirsən. Qocalıqda yorğalıq elədim, gedib ikincini aldım, o da ocağımı söndürdü. Getdi yolqırağı kişlakdan bu canıyanmış qıdım dayçanı aldı, özü gəbərdi getdi, bizi bu yaman yaranın əlində qoydu". "O fərsiz oğul kaş bir nəvə qoyub gedəydi..."

Çurpomuzu yeyə-yeyə Abducabbor kişini dinləyirdik, hərdən canım yanır kimi başımı tərpədirdim.

Oyconbi süfrəni yiğişdirdi. Babakulovla Abducabbor kişi kurpaçaları düzüb tapçandaca mürgüləyib yatdılar. Oyconbi mənə evdə yataq təklif elədi. Yatmaq istəmədim. Günorta yatanda ağırlaşıram. Başımı qatmaq üçün təzədən samovarı qaladım.

Oyconbi çovustanda "Uzun gecə" filmindən tanış mahnını oxuyurdu: "Niqoh mekunem. Namebinem. Çaş-mi maro havoi tu pur karde..." Səsi samovarın çiziltisi ilə qəribə ahəng yaradırdı.

Qulağima nəsə toxunub yandırdı. Qor olduğunu düşündüm, dağlanan yeri qaşdım. Oyconbinin asta piqqıltısını eşidib qanıldım. Oyconbi ucuna gicirtkan qanadı keçirdiyi uzun qarğını yelləyirdi. Əl işarəsilə nə istədiyini soruşdum. O da əl işarəsi ilə məni yanına çağırıldı. Yerimdən tərənmədim. Məndən nə istədiyini anlaya bilmirdim. Bir məsələ dəqiq idi; artıq hərəkət etməyəcəkdir. Mənə belə öyrətməşdilər: çörək yediyin yerdə sevişmə, sevişdiyin yerdə çörək yemə.

-Ət doğramağa kömək edə bilərsən? - Oyconbi tərənmədiyimi görüb dedi.

-Gətir, burda doğrayaqq.

-Kötük ağırdı, gücüm çatmaz.

Oyconbi məni çıxılmaz vəziyyətə salmışdı. Özü də bunu bilirdi. Qalib görkəmlə nə edəcəyimi gözləyirdi.

Oyconbi qabaqda, mən də dalınca çovustana girdik. Hər ehtimala, aralarına qarğı yamanmış əyri-üyru armud ağacından qayırılmış qapalağı açıq qoydum.

Oyconbi keçi cəmdəyinin iki ayağını əlimə verdi, özü də qırmızı naxışlarla bəzənmiş şirmayı saplaqlı bıçaqla əti xırda-xırda kəsib siniyə yiğməga başladı.

-Danış, - Oyconbi şirin təbəssümlə bıçağın şış ucunu mənə tuşlaşdırı, - yoxsa səni cəzalandıraram.

-Nə danışım? - ciyinlərimi çəkdim.

-Nağıl danış. Maraqlı olsun.

-Nağıl bilmirəm. Həm də mən danışmağı elə də xoşlayan adam deyiləm. Sən danışsan, həvəslə dinləyərəm.

Oyconbi keçi ətindən bir neçə tıkə kəsib siniyə atdı.

-Yaxşı, danışım...

"Bir gün iki yolcu ruh əkizlərini tapmaq üçün yola düzəlir. Az gedirlər, üz gedirlər, gölib bir diyara çatırlar. Axşam imiş, gecələmək üçün bir evin qapısını döyürlər. Ev yiyəsi yoxsul bir adam imiş, onları hörmətlə qarşılıyır, olandan-qalandan yedirib doydurur, yer salır, yatırlar. Səhər dururlar, bu evdə gördükəri xoş sıfətin əvəzini çıxmaq üçün qapıdakı çətin işləri aşırırlar; iri kötükleri yarırlar, tövləni kürüyürlər, kərməni kəsirlər, arxin çiləkənini təmizləyirlər. Heybələrini yiğib yola çıxmaq istəyəndə yan otağın eyvanında corab toxuya-toxuya qəmli nəğmə oxuyan bir qız görürələr. Ev yiyəsinin qızı imiş. Yolculardan biri ayağa durur, qızı baş əyir. Dostuna deyir:

-Mən getmirəm, ruh əkizimi tapdım!

Dostu təəccübənlər:

-Sən varlı bir kişinin oğlusan, yaraşıqlısan, bu qızın isə nə gözəlli var, nə də dalına qoşulacaq bir cehizi. Ağlımı itirmə!

-Yox! Mən burdan o yana getməyəcəm. Bu qızın ruhunu duydum, canını sevdim.

Dostlar ayrılır.

Qalan dost qızın atasına elçi düşür. Qız atası da varlı oğlanın elçiliyinə tərəddüd edib onu fikrindən daşındırmaq üçün deyir: "Bizim yerlərdə adət var. Qızın özündən soruşacam, razı olsa, on inək başlıq verib arvadın edə bilərsən".

"Çox gözəl! Soruş!"

Kişi qızın anasını çağırıb məsələni ona danışır.

-Qızına de, qonaq ona elçi düşüb, gör nə deyir?

Ana sevincini zorla gizləyib qızının yanına qaçıır, qısa müddətdən sonra qayıdır qızın razı olduğunu, son sözü ata-anasının öhdəsinə buraxdığı xəbərini verir.

"Sizin ellərin adətinə görə, başlıq kimi qızınız üçün on inək verəcəm", - yolcu deyir, - "elə indicə gedib bazarдан alacam".

Oğlan getmək istəyəndə kişi onun qolundan tutub tərəddüdlə deyir: "Oğul, gördün kimi, mən yoxsulam, amma ədalətli adamam, bilirəm ki, qızım ağıllı olsa da, güzel deyil, ona görə də səndən üç inək istəyəcəm".

"Mən də ədalətli adamam, - yolcu dərhal cavab verir, - sizin qızınızı mahalinizin ən gözəl qızlarına bərabər sayıram, ona görə də elə on inək verəcəm".

Yolcu bazarдан on seçmə inək alıb başlıq verir, qızı alır, toy çaldırır, ayrı ev tutub şad-xürrəm yaşamağa başlayırlar".

-Allah xoşbəxt eləsin, - dedim.

Oyconbi iri mavi gözləri ilə məni süzdü:

-Hələ bitməyib, - baltanı götürüb kötükdəki cəmdə-

yin buduna çirpdi, qopardığı sümüklü iri tikəni süni hik-kə ilə qucağıma atdı.

Tikəni birelli göydə qapdım. Oyconbi piqqıldı.

Sini dolmuşdu. Oyconbi arxasını mənə çevirib yumru yançaqlarını burcuda-burcuda sinidəki əti qazana boşaldı. Arada qanrlılıb təbəssümlə dedi:

-Arxamı sənə çevirmişəm, incimə.

Mən də bu yerlərdə qəbul olunmuş bəlağət tonunda cavab verdim:

-Qızılgül hər yandan gözəl ətir saçır.

Oyconbi boş sinini silib söhbətinə davam elədi...

"Aradan bir il keçir. Yolçunun dostu dünyani dolaşış qayıdır, yolunu dostu ilə ayrıldığı mahaldan salır, gəlib dostunu tapır. Qucaqlaşış görüşürlər, süfrə başına keçirlər. Bu zaman evdən əlində çay dəsti, su pərisindən də gözəl, hamilə bir xanım çıxır. Xanımın gözəlliyyindən qonağın gözələri qamaşır.

"Bu kimdi?" - qonaq təəccüb qarşıq heyranlıqla soruşur, - "başqası ilə evlənmisən?"

"Yox, bu, elə sən gördünүn həmin qızdı".

"Bu necə ola bilər?! O qız axı elə də yaraşıqlı deyildi..."

"Sən bunu onun özündən soruş".

Qonaq dostundan icazə alıb xanımdan soruşur: "Məni bu məsələdən agah elə, xanım, vallah, heç nə anlamıram".

Qız gülümşəyir: "Burda anlayacaq bir şey yoxdu. Özümüz on inəyə dəyən qız kimi dərk eləyən andan içim də, çölüm də dəyişdi".

İkimiz də xeyli susduq. Sükutu mən pozдум:

-Ərin niyə səni atıb qaçıb?

-Bilmirəm, - laqeydiliklə dilləndi, - yumru daşlar yosun tutmaz, yəqin ondandı.

-Sən çox gözəlsən, amma...

-Həm də ağıllıyam! - sözümün arxasını gətirməyə qoymadı. Mən "bəxtsizsən" deyəcəkdim.

-Hə, ağıllısan...

-Bu evdə həmişə dava-şava olub, nə səbəb olsa, hamı həmişə özünü haqlı sayıb. Atam evində belə görməmişdim. Bizzət hamı özünü günahkar sayırdı, ona görə də umu-küsü olmurdu, - Oyconbi hirslə bıçağı keçinin qabırğaları arasına soxub şırımladı.

Onun səsi getdikcə kallaşındı, elə bil, içinde ağlayırdı.

-Günü qayınanam - Xocəstə bibi - Abducabbor bobordan otuz yaş kiçik idi. Bobo qırx iki yaşlı havalı, qarımış bibini yaraşığına görə, özü də yataq xəstəsi Parand bibinin üstünə almışdı. Xocəstə bibinin qazanı bugum-bugum buglanırdı. Bax, belə,- Oyconbi sinidəki keçi ətinin iri bir tikəsini götürüb ovçunda bir neçə dəfə bərk sıxıb-boşaldı, hər sıxanda ət barmaqlarının arasından pırtlayıb çıxdı,- bobo isə ağızına duz səpilmiş ilbiz kimi sönmüşdü. Xocəstə bibinin elçiliyiylə məni bu evə gəlin gətirəndə Parand bibi can verirdi. Evdəki otaqların arasında pəncə-

rə var; bilirsən, buralar soyuq olan yerdi, çöl divara pəncərə qoyanda küləyin viylitisi nadan, yağışının cileyindən, qarınsovuruğundan evdə durmaq olmur, gərək səhərə qədər soban yana. Toy gecəsi Xocəstə bibi o pəncərənin ağızını kəsdirib durdu. Pəncərənin qırçınlı pərdəsini aralayıb gözünü yatağımıza zillədi. Biz işi söndürsək də, onunku yanlış qalmışdı, pərdənin dalından onun silüetini görürdüm. O gecə ərimlə aramızda heç nə olmadı. Sonra ki gecələr də Xocəstə bibinin işığı sönmədi. Bir dəfə Xocəstə bibiyə yumşaqca işiq düşəndə yata bilmədiyimi dedim, o gündən mənimlə ləj düşdü, anladım ki, qəsdən söndürmür. Düz bir ay bu cür davam elədi. Elə gecə olurdu, yuxum qaçırdı, gördüm, Xocəstə bibi də ya yatmayıb, ya da başını pəncərəyə söykəyib mürgü döyür. Hər səhər biz durub otaqdan çıxan kimi - bir neçə dəfə pusuşdum - Xocəstə bibi gəlib kurpaçalarımıza əlimi çekir, burnuna tutub iyəyirdi. Bir dəfə, hətta, dili ilə də yoxlamışdı. Heç nə görməyib otağına çəkilir, orda dayanmadan qəhqəhə çəkirdi. Ərim evə gec gəlir, nə yemək varsa, basıb yeyir, çox vaxt yatağa şalvarda girir, girən kimi də xoruldayırdı. Qonşuda küpəgirən bir arvad var idi, bir gün məni yanlaşı: "A qaragün, bu düdəmənin nəyinə gelmisən?! Bilmirsən, bu mal ələyir? Beyni at təsi çəkmədən quruyub!". "At təsi nədi, qaratuman?", - soruştum. Öyrəndim ki, hər səhər nas sümürür, günorta qərə atr, axşam da anaşa çəkib gəlmiş. Həmin gün yeddi inəyimi əlimdən aldılar. Axşam penisilin şüşəsinə xəlvətcə toyuq qanı yiğdim, sinəçulamda gizlətdim. Səhər yuxudan duranda qanı kurpaçaya çaladım. Bilirdim ki, biz otaqdan çıxan kimi Xocəstə bibi adəti üzrə yenə oğrun-oğrun gələcək, kurpaçaya tökdüyüm qanı görəcək. Xocəstə bibinin otağından yanıqlı hönkürtü günortaya qədər kəsmədi. Bibi sitəmli-sitəmli ağlayıb-ağlayıb yatağa düşdü. Üç gündən sonra Xocəstə bibi öldü.

Tapçanda yatanların oyanıb-oyanmadığını bilmək üçün arabır qanrlılıb baxan kimi Oyconbi keçinin cəmdəyini silkələyir, məni ona baxmağa məcbur edirdi.

Öti doğrayıb qurtardıq. Oyconbi mənə təmiz cuna uzatdı, əlimi sildim. Çovustandan çıxanda Oyconbi dedi:

-Mən qız istəyirəm.

-Nə qız? Necə yəni qız isteyirsən? - təəccübələ soruşdum.

Oyconbi başını aşağı saldı. Yenə eyni sözü dedi:

-İstəyirəm, qızım olsun.

-Ərin qayıdar, inşallah, olar.

-Ərim qayıtmayacaq, qayıtsa da ərimdən istəmirəm.

Tapçana göz atdım, Abducabbor kişi ilə Babakuluvun dənizin gələn dalğası ilə qayıdan dalğasının bir-birini döyməsinə bənzəyən xorultusunu eşidib Oyconbiyə yaxınlaşdım. O, dərhal qayışından tutdu. Əlini araladım:

-Oyconbi, ağlını itirmə, odla oynayırsan. Özün bilirsən ki, qarnın şışən kimi səni doğrayarlar.

-Qarnım şışəndə nə edəcəyimi bilirom, - əllərini büt-pərəstlər kimi döşləri arasında cütlədi.

-Axı bu, yaramaz işdi. Mən qonaq olduğum evi murdarlaya bilmərom.

-Bu evdə murdar olmayan bircə mənəm.

Bərk həyəcanlanmışdım. Dilim beynimlə qovğada idi. Oyconbini də, özümü də bu fikirdən daşındırmaq üçün dedim:

-Axı, lap istəsək də, bunu necə edə bilərik?

Oyconbi sözlərimi eşitcək çovustanın küncünə çekildi, donunun ətəyini qaldırıb çıyinlərinə keçirtdi, rəngli şalvarını dizinə qədər endirdi, əllərini qasığının üstündə çarpezlayıb başını aşağı saldı:

-Onlar gec oyanacaq...

-Yox, Oyconbi, məni bağışla, olmaz, - çovustandan çıxıb bulağa tərəf getdim. Oyconbi tərəfə baxmamağa çalışırdım.

Abducabbor kişi ilə Babakulov oyanıb gərnəşdilər.

Oyconbi bizə çay gətirəndə yaşıqlanıb sifətini qapamaq istəsə də, ağlamaqdan gözlərinin qızarıb şışdiyi aydın görünürdü. Arada bir neçə dəfə mənə nifrətlə göz atdı.

Şam yeməyi yeyib ov alətlərimizi rahladıq. Eyvanın sərin divarına söykənib bir xeyli susduq. Oyconbinin həyətdə mavi gözlü, uzun kiprikli qızı ilə "çatalqaş" oynamığını təsəvvür elədim.

"Bu qapının ciriltisi lap zəhləmi töküb" - Babakulovaya durdu, günəbaxan yağımı gətirib qapının yuxarı- aşağı həncamasına axıtdı. Bir neçə dəfə qapını açıb-örtdü, cirilti kəsdi.

Qaranlıq düşməniş pusquda duracağımız ağacı məh-limlədik. Əslində, Babakulov hansı ağaca çıxacağını bildirdi, mənim üçün ağac seçirdik. Elə ağaca çıxmaliydim ki, qabana atılan gülə təsadüfən mənə dəyməsin.

Babakulovun dediyino görə, qabanlar bağa gecə düz saat birin tamamında doluşurlar.

-Sən o ağaca çıxarsan, - Babakulov yerin yiyesi kimi mənə bağın aşağı küncündəki vələs ağacını göstərdi, özü isə ov tūfəngini iyirmi addımlıqdakı çinarın qanadına keçirdi.

Tūfəngin üstünə çəçə barmaq boyda lazervuran bərkitmişdi; "Qabanın ya boğazından vurmalısan, ya da fə-qərsindən, ayrı yerindən vursan, yaralı-yaralı qaçacaq, gecə vaxtı tapa bilməyəcəksən, dalınca düşən, üstünə qayıdar, ona görə də gecə ovunda bu lazervuranla əvvəl nişanlayıram, sonra atıram", - mənə belə izah etmişdi.

O gecə saat on iki dən ikiyə qədər ağacda gözlədik. Qabanlar gəlmədi.

Ağacdan düşüb evə qayıtdıq.

Abducabbor kişinin xorultusu həyəti başına götürmüştü.

Babakulov bərk dilxor idi. Ona ürək-direk verirdim, kar elemirdi.

Həyətdə bizi Oyconbi qarşıladı.

-Güllə səsi eşitmədim.

-Hə, - Babakulovu qabaqladım, - bu gün qabanlar gəlmədi.

Oyconbi qaranlıqda guya yixılmasın deyə qolumdan tutdu. Canından yasəmən qoxusu gəlirdi.

-Yerinizi salmışam, çay da hazırlı, için, gedin yatın, canınız sağ olsun, qaban gəlmədi, gəlmədi. Bu gün qabanların bayramıymış, demək.

Oyconbi çay süzəndə dabanını ayağının üstünə qoyub bütün ağırlığını saldı. Səsimi çıxartmadım. O, çayı piyaləyə bir neçə dəfə süzdü, piyaləni guya yaxalayırmış kimi qaynar suyu ayağıma tökdü. Yenə dinmədim.

Hava xeyli soyumuşdu. Havalicada gecələr yayın ortasında da sərin olur.

Otağa keçdiq, soyunub yerə girdik. Babakulov yorğanı başına çəkib durmadan mızıldanır, söyüş söyür, kiminsə, ya nəyinsə qarasına qarğış yağıdırırdı.

Ayın işığı otağa süzülürdü.

Yuxum gəlmirdi. Oyconbi cürucə olub beynimdən çıxmırırdı. Babakulovun qarğışlarını eşitməmək üçün çox çalışdım. Yuxum gəlməyəndə gözümün qabağına kaftarin ağız atıb kəlin xayasını qopartmasını, ağrıdan dizləri qatlanan kəli kaftar sürüsünün arxadan başlayıb diri-diriyeməsi səhnəsini gətirirəm. Kaftarlar başlarını kəlin dəlində soxub içalatını yeyir, kəl isə var gücü ilə böyürüb acizliyin himnnini oxuyur.

Kəlin böyürtüsü bu dəfə qulağıma elə aydın gəldi ki, mən də istər-istəməz zarıdım. Kaftarların başları kəlin içində itəndə qulağıma gələn səs kəsildi. Mən də sakitləşdim.

Gözlərim yariaçıq idi: yatişım belədir. Babakulovun üstümə əyilib nəfəsimi dinşəməsini aydın hiss etdim.

Babakulov yatlığıma əmin olub günəbaxanla yağılığı qapını açıb ehmalca otaqdan çıxdı.

Oyconbinin otağında piçılıtlı danışq eşidilirdi. Səs getdikcə artırdı. İndi sözləri ayırd edə bilirdim. Babakulov durmadan Oyconbiyə yalvarırdı. Oyconbi söyüş söyür, Babakulova qarğış eləyirdi.

Səs kəsildi. Oyconbinin təslim olmasını nə görmək, nə eşitmək istəyirdim.

Qapiya tərəf iməklədim. İstəmirdim, aradakı yarısına qədər qırçınlı pərdə çəkilmiş pəncərədən məni görsünlər. Qapiya çatıb ayağa durdum, əlimi qapının dəstəyinə atan anda Oyconbinin otağında işıq yandı. Cəld divara qıṣıldı.

Babakulov dizlərini yerə atıb Oyconbinin qarşısında çökmiş, qollarını onun belinə dolamış, başını gecə xalatının ətəkləri arasından soxub alını qasığına yapışdırılmışdı. Oyconbi taxtin tilinə söykənmiş, ayaqlarını aralayıb pəncələri üstündə dayanmış, bir əli ilə boynunun ar-

xasında saçını qamarlamış, başını azacıq dala atmışdı. O biri əli elektrik açarının üstündə idi.

Babakulov başını bir göz qırpmında Oyconbinin paçası arasından çıxarıb dikəldi, dodaqlarını əlinin dali ilə sildi, Oyconbinin əlini açarın üstündən çekib işığı söndürdü.

-Başın xarabdı?! - Babakulov az qala bağırıldı.

-Dur, rədd ol! - Oyconbi işığı yenə yandırdı.

Babakulov işığı yenə söndürmək istəyəndə Oyconbi onu itələdi.

-Sən sən ol, qaratin, mən də mən, içində gedən yolların hamısını özüm yoracam, - Babakulov barmağını yeləyib Oyconbini hədələdi.

Yerimə keçsəydim Oyconbi, keçməsəydim, Babakulov məni görəcəkdi.

Hər şey yaxşı qurtardı. Babakulov siqaret yandırıb həyətin çıqıllarını təpikləyə-təpikləyə bulağa tərəf getdi. Oyconbi qapının dalına kətil söykəyib işığı söndürdü.

Səhər gec oyandıq. Süfrə hazır idi. Abducabbor kişi körüyü tüstüledib arıları qovdu, pətəkdən bir şan çıxarıb küncündən xırda-xırda kəsib cama yığdı. Yuyunub süfrə başına keçdik. Oyconbi ocaqda qızdırıldığı iki nani gətirib süfrəyə qoysu. Babakulov narahat görünürdü; dinmirdi, çay piyaləsini götürəndə əli əsirdi, mızıldanır, dilinin altında tatarca söyüş söyürdü.

Özümü gecə olanlardan tam xəbərsiz göstərmək üçün dedim:

-Bu gecə getsin, gəlməsin.

Babakulovun üz əzələləri pusquya yatmış pələngin qoxusunu alan qaban burnu kimi gərildi, əlini çəld süfrədən çəkdi, qulaqlarını şəkləyib hürkək səslə soruşdu:

-Niyə?! Gecə nə olmuşdu?

-Heç, - səsimə laqeydlik tonu verdim, - qatmaqarışıq bir yuxu gördüm.

Babakulov dərindən nəfəs aldı.

Oyconbi qaşlarını turşudub mənə tərs-tərs baxdı.

-Gördüm ki, əfi bir ilan sıçanı sancır, canına zəhər yemmiş sıçan zorla özünü dəməyə salır, ilan da haça dili ilə havanı iyiləyə-iyiləyə dəməyi tapır, başını dəliyə soxub sıçanı çıxarıb udur.

-Hər ilan sıçan dəliyinə girməz, görünür, bizim yerlərin ilanı deyilmiş, - Oyconbi ortaya dedi.

Babakulov dilini sürüyü-sürüyü axşam əlibos qayıtdığımızı Abducabbor kişiyə danışdı. "Özümü qonağa göstərmək istədim, o da xöşək əncir çıxdı" deyəndə Oyconbi rişxənd dolu təbəssümlə yerində konyalı sufı rəqqaslar kimi iki dövrə firlandı, hər dəfə də çarşabının qırmızı qotazları yellənib üzümə çırılıdı.

Onun bu hərəkəti haqda sonralar xeyli düşündüm və Oyconbinin həmin gecə işığı bilərkədən, mənim sivişib otaqdan çıxdığımı gördüyü an yandırdığı, bu yolla məndən batmadığım günahın qisasını aldığı qənaətinə gəldim.

Abducabbor kişi alt dodağı səyriyə-səyriyə, inadla qabanların bu gecə mütləq gələcəyinə bizi inandırmağa çalışdıqca, ötən gecəki uğursuzluğumuzu gah meşədə təzəlikcə bir cüt ayının peyda olmasına, gah da qabanların sava cütləşmə dövrünün başlanmasına bağladıqca, onun təklikdən nə qədər qorxuduğunu dərindən anlayır, ömründə yüzlərlə dərdi bükbük koslayıb dərə aşağı diyirləmiş bu dünyagörüşün düşəcək gecə, açılacaq sabah qarşısında xayasını kaftarlar qopartmış kəl kimi ümidsiz, acız durumuna acıydırmı.

-İcazə versəniz, bu gün də qalib bəxtimizi sınayarıq, - deyib gözucu Babakulova baxdım.

Babakulov tikan üstündə oturmış kimi qurcalındı:

-Hə, hə, bu gecə, inşallah, iki qaban vurub dünənkinin də əvəzini çıxacam, - dedi, amma dediyinə özünün də inanmadığı aydın sezildi. Sözünü düzəltmək üçün tez əlavə etdi: - Bir dəfə ana qabanı vurdum, ciyirdi-bəyirdi, yanıüstü düşüb ayaqlarını uzadıb qaldı, gözlədim, bir az keçdi, hürküb qaçmış balaları qayıdanda, onlardan da birini aşırdım.

Bu an arzu etdim ki, Babakulovun gözlerini çıxardıb kənardan tutub özünə baxdırı, sıfətindəki donuq ifadəni görsün.

Abducabbor kişi dərindən köks ötürdü, seyrək ağ saq-qalını tumarladı:

-Qalın, əlbəttə, qalın.

Səhər yeməyini saymasaq, günortaya qədər Oyconbi gözə dəymədi; səsi gah əvvələndən gəlirdi, gah da evdən, amma əvvələndən evə, evdən əvvələndən neçə keçib qayıtdığını bir dəfə də tuta bilmədim.

Babakulovla bulağın başında yanaşı oturub günü yola verirdik. O, siqareti siqarete calayıb, ovda başına gələn əhvalatları uc-ucaya düyüb danişirdi. Onu anlayırdım; hər vəchlə səhbəti dünənki gecədən yayındırmaq istəyirdi. Hərdən başını döndərmədən məni dümsükləyib sual soruşur, elə özü də cavab verirdi.

-Bizdə buxaralı bir cühud var idi, gecə işdaşımıydı, əsl adı ayriydi, özü özünə "Osim Xaim" adı qoymuşdu. "Osim Xaim" bilirsən cühud dilində nə deməkdi?

Başımı buladım.

-Mənə izah eləmişdi, unutmuşam, yadına düşsə, deyərəm. Qancıq oğlunun əncül-əncül səhbətləri var idi. Deyirdi, guya dünyada ən çətin şey bugünü yaşamaqdı, - Babakulov başala barmağını bir neçə dəfə dizinə döyəclədi, - bax indini, bu saatı. Deyir, guya ən asan iş keçmişdən ləzzət almaqdı, yəni lap ilk öpdüyün qızın alt dodağının qızartısından tutmuş ta qazamata sütül məhbus kimi girəndə "dalını verərsən, ananı satarsan?" sualına cavab axtarınca ayaqqabının dabanı ilə kürəyinə-kürəyinə döşəyənləri yada salıb ləzzət ala bilərsən, gələcəkdə baş verəcək gözəllikləri də düşünüb meyxəş ola bilərsən, amma bax bu saniyəni, - Babakulov bu dəfə barmağını

bir neçə dəfə mənim buduma batırdı, - yaşamağı bacarmaq üçün gərək yanbzlarını cidav eləyib həyatı anlaysan.

-Yaşayırıq də, bundan artıq neyləməliyik? Maşallah, bulğımız axır, günümüz əyilir, qabanlarımız qabiq gəmirir, - üzüme qonan arını qovub Babakulova baxdım, - Oyconbimiz də təndir yapır, - laqeydiliklə dedim.

-Ay səni, qonaq! - Babakulov uğunub getdi, əlini dizimə şappıldadıb arxası üstə uzandı, - asta ye, boğazında qalar!

Xeyli susduq. Babakulov öz-özünə nəsə danışındı. Özünü tox göstərsə də, Oyconbinin adını çəkməyim kefini tamam pozmuşdu.

-Bilirsən bizim işimiz nəyə oxşayır? - asta-asta dedi.

-Bizim, yəni kimin? İkimizin?

-Yox, - əlini yellədi, - ikimizin nə işimiz ola bilər ki?! İnsanları deyirəm... Bir ovçu dostum danışıb. Deyir, bir dəfə ovda idim, çalaya quru yarpaq töküb mariğa yatmışdım, tüsəngimi nişana qoyub qabanın güllətutana gəlməsini gözləyirdim. Qabanın yanında səkkiz bala saymışdım. Ana qabani vurub balalarını tutub böyüdüb satmaq istəyirdim. Birdən hardansa bir ayı peyda oldu. Yanında üç körpə balası vardı. Ayı qabana baxdı, qaban ayıya. Qəflətən ayı qabannı üstüne cumdu. Qaban bir az gözlədi, arada on-on beş metr qalanda o da ayıya sarı götürüldü. Ayı qabana pəncə atdı, qaban da burunsağını ayının pəncəsinə çırpdı. Qabanın balaları bir tərəfdə, ayının balaları o biri tərəfdə ağaca qıslılıb durmuşdular. Ayı ilə qaban aralasılıb təzədən bir-birinə girişdilər. Beləcə, aza on dəfə üz-üzə gəlib çarpışdılar! Hər ikisi qanın içində idi. Qan öz işini gördü; hər ikisi əldən düşdü, bir-birindən beşə metr aralı yuxılıb zariya-zariya qaldılar. Bir az da keçdi, artıq heç birinin qarnı qalxıb-enmədi... Təsəvvür eləyirsən? - deyir, ayı balaları ilə qaban balaları analarının sallaq əmcəklərinə cumdular, ölümün qurutduğu bayağın bulaq əmcəklərini sorub ağızlarına bir tam dada bilməyib bir-birinə qarışılıb oynaqlaşdılar.

Qocaqurd ovçuların goplayıb xamların başını piylədiyi belə əhvalatları çox eşitmışdım, amma üzə vurmadım, onsuz da vaxtı öldürmək üçün ayrı yolum yox idi.

-Dünyanın gərdişi bax belədi, - Babakulov təzə siqaret alışdırıldı, dərin qullab vurub ayaqlarının arasına üfürdü, - insanlıq o ayı balaları, qaban balaları kimi yetimdi.

Babakulov gəldiyi qənaətdən bərk təsirlənmişdi; gah alını vaxtında, gah üzünün dərisini dartır, gah da yas-baz arvadlar kimi əlini dizinə çırkırdı.

Gecə düşəndə təzədən ağaclarımıza tərəf getdik. Babakulov tez-tez səmaya baxır, ayın qabağını kəsmiş əl-çim-əlcim qara buludların qarasına söylenirdi.

Saat birdən keçmişdi. Bu dəfə də qabanlar gələnə oxşamırdı. Meşə zülmət idi. Qabanlar gəlsəydi də, qaraltılarını görməyəcəkdik, ümidişim səslərinə qalmışdı.

Yaxınlıqda sıqqıltı eşidildi. Babakulovun tüsənginin lazeri qaranlığı yardı. Güllə açıldı. Qaban qəribə boğuq səs çıxarıb yere yıxıldı.

Babakulov yıxılı heyvana bir güllə də vurdu. Cəld ağacdan düşüb qalib tonla qışqırıldı:

-Düş, hazırlı!

Yaxında inək mələdi. Babakulov fonarı yandırıb inəyə təref vurdu:

-Bu burda neyləyir?

Sonra işığı yerdəki heyvana tutdu... Bircə söz dedi:

-Anan mələsin, Oyconbi!

Mən məsələnin nə yerdə olduğunu anlamağa çalışırdım. Babakulov dadıma çatdı:

-Əlimin içi kimi bilirəm! O cızdağıçıxmışın işləyidi! Balalı inəyi o açıb buraxıb bura.

Fonarı buzovun üstünə vurdum. Buzovun parıldayan gözlərinə baxanda üzəndim.

Abducabbor kişiyyə buzovun pulunu zorla verdik.

Babakulov buzovu soyub təmizləyib qonşu kişlakdakı yeməkhanaya apardı.

Oyconbinin səsi çıxmırı. Salamlaşanda da eləcə başını tərpetdi. Sifətini yenə yaşıqlamışdışa da, kefinin köklüyü gözlərindən bilinirdi.

Əşyalarımızı maşına yiğanda çovustandan Oyconbinin qəhqəhəsini eşitdik. Dayanmadan gülür, arada səsini qisib "qonaq buzovu öldürdü" deyir, yenə qəhqəhəsinə davam edirdi.

Maşına minməyə çəkinirdik. Abducabbor kişi, Babakulov və mən arxamızı çovustana çevirmişdik, guya ətraf mənzərəni seyr edirdik, əslində isə qulaqlarımızı şəkliyib Oyconbinin rekviyemə bənzər qəhqəhəsini dinləyirdik.

Abducabbor kişi bircə dəfə qanrlıb çovustana tərəf baxdı, əlini dizinə çırpdı və səsi titroyə-titroyə dedi:

-Gedin, yoldan qalmayıñ, ona da fikir verməyin, ağlayıb-ağlayıb kəsəcək.

Havalica səfərindən sonra Babakulov məndən qaçmağa başladı. Nahara ayrıca gedir, işə də axırıncı doğulmuş qaban balası kimi sonuncu gəlirdi.

Bir gün Babakulovu yanladım:

-Timurçın aka, Peyğəmbərin adam öldürüb Həzrət Əlinin qapısına gəlməsi rəvayətini bilirsən? - Babakulovun cavabını gözləməyib rəvayəti danişdim: Peyğəmbər dostlarını sinamaq üçün bir keçi kəsir, torbaya qoyub belinə şəlləyir, qapı-qapı düşüb dostlarına deyir: "Əlimdən xəta çıxıb, adam öldürmişəm, kömək elə, basdırıq". Həzrət Əlidən savayı bütün dostları qorxub köməkdən imtina eləyirlər. Həzrət Əli Peyğəmbəri zeytin bağının ayağına aparır, arxın yanında yer qazır, torbadakı cəmdəyi basdırır, arxın istiqamətini dəyişib basdırığının üstün-

dən axıdır. O gündən hər dəfə Həzrət Əli Peyğəmbəri görəndə deyir: "Ya Peyğəmbər, ürəyini buz kimi saxla, suyun nəyin üstündən axdığını heç kim bilməyəcək".

-Yaxşı söhbətdi, bilmirdim, - Babakulov dedi.

-Dedim, sən də bil, özün deməsən, heç kim qaban əvəzinə buzovu öldürdüyümüzü bilməz".

Babakulov minnətdarlıqla mənə baxdı, dərindən nəfəs aldı. "O qızın söhbətinə də buzovun yanına qoşa bilərsən?" - tərəddüdlə soruşub təvərə papağının dimdiyinə çirtma vurdu. Gözünün yan damarları durmadan səyridi. "Əlbəttə, Oyconbi o qırmızı buzovdan da müqəddəsdi" cavabından sonra üz cizgiləri yerinə oturdu.

Havalicaya bir də dörd ay sonra, Babakulovun ölüm xəbəri gələndə getdim.

Sahə müvəkkili obaşdan başlıovlu idarəyə gəlib xəbəri birnəfəsə çatdırıldı: "Babakulov gecə qaban vurub, gullə qabanın qarnına dəyiib, qaban qaçıb, Babakulov qabanın dalınca düşüb, yaralı qaban qayıdır, Babakulovun qarnını çırıb, Babakulov qanaxmadan ölüb".

Biz çatana yas uralanmışdı. Yas çayçısının dediyinə görə, Babakulovun meyidini milis həkiminə aparmışdılar.

Yasa gələnlər həyətə dövrələmə salınmış kılımin üstündə bardaş qurub oturmuşdular. Biz də keçib bir qıraqdan oturdum. Abducabbor kişi danışındı: "İş əyri gətirəndə, quymaq da diş çıxardar. Gecədən o yazığa dedim ki, cümə gecəsi qara yuxu görmüşəm, ehtiyatlı ol. Mən boyunu sınmış, gərək qoymayaydım... Qaban kinli heyvandı, adamın üzünə qayıdır... Səhər oyananda yerində yox idi. Yatacığına baxdım, maşına baxdım, yağılı əppək olub yoxa çıxmışdı. Meşəni axtardım, gedib bir çinar ağacının altında tapdım. Bağırsaqları pırtlayıb yərə tökülmüşdü, toplayıb qarnına yiğdim, çinar yarpaqlarını yarasına düzdi, can köynəyimlə sarıdım".

Gözüm Oyconbini axtarırırdı. Bir neçə dəfə siqaret bəhanəsilə yas məclisindən çıxdım, həyətdə ora-bura boylandım, onu heç yerdə görmədim. Qonşu arvadlar hər dəfə məni görəndə səslərini kəsib piçıldışdırlar.

Abducabbor kişi bizə, biz də ona başsağlığı verdik. Kişinin üzündə açıq sezilən pərtlik, dərin narahatlıq var idi. Girevələyib məni yana çəkdi:

-Bala, açıb-ağartmağı saqqalma yaraşdırıram... Gəlin qaçıb... Yoxa çıxb. Bir inni-cinni görməyib. Elə bil, toz idı, küləksovurdu, apardı.

-Qaçıb?! Hara? - səsimi qısmاق üçün əlimlə ağızımı tutdum.

-Bilmirəm. Milislərə dedim ki, iki gündü şəhərdə xalasılıq gedib, amma dünən axşam evdəydi, çörəyimizi çayımızı verdi.

-Tapılar, ürəyini qısmə, kişi, - dedimsə də Oyconbinin birdəfəlik getdiyini yəqin etdim.

Abducabbor kişi ilə qabanın Babakulovu öldürdüyü

yerə getdik. Burda adət beləydi, deyirdilər, öلنə ölüm duasınıOLDÜYYİ YERDƏ VERƏNDƏ ALLAHƏ TEZ ÇATIR. Abducabbor kişi meyidi tapdığı yeri göstərdi. Qan otaların üstündə qalıb qaralmışdı.

Tarzobda altı aylıq səfərimi başa vurub qayıtdım. İl yarından sonra yenə Tarzoba ezamiyyətə getdim. Həmisəki kimi şəhərin mərkəzi küçəsinə paralel özbək məhəlləsindəki qonaq evinə düşdüm. Yolun yorğunluğunu canımdan çıxartmaq üçün yellənən kətilə oturub gözlərimi yumdu.

Telefon zəng çaldı:

-Aka, - qəbul otağından idi, - burda bir qız var, səhərdən sizi gözləyir, nə deyim?

-Nə istəyir, - narazılıqla soruşdum.

-Aka, deyir, sözüm var, bir də sizə nəsə bir bağlama vermək istəyir.

-Ver, danışım.

-Akacon, adım Minobonudu, - qız salxaq rus dilində dedi, - sizə bağlama çatdırımlıyam, tapşırıblar ki, ancaq özünüze verim.

-Xoharcon, vallah, çox yorğunam, üzürlü sayın... Bağlamani aşağıda qoyun, götürərəm.

-Aka, mən buralı deyiləm, sizin gəlisiñizi iş yoldaşlarınızdan öyrənmişəm, dörd saatdır gözləyirəm, ayağıma su enib, hələ Muminobada qayıtmalıyam... - qız bir az fasilə verdi, - Oyconbi tapşırıb ki, bağlamani əlinizə verim.

Oyconbinin adını eşitcək bağırdım:

-Gəlirəm! Elə indicə gəlirəm!

Həyətdəki skamyada oturduq.

-Abducabbor əminin qardaşı nəvəsiyəm, - Minobonu dedi, - əmimizi keçən il, o tatar ovçu öləndən sonra neçə dəfə milisə çağırıldılar, çox sorğu-sual elədir, deyirdilər, guya qaban işi deyil. Əmim sixma-boğmaya dözməyib öldü.

-Allah rəhmət eləsin! Bəs Oyconbi?

-Bilmirəm, - Minobonu baxışlarını gizlətdi, - axırıncı bildiyim odur ki, Oyconbi bəbəsini də götürüb doğum evindən qaçandan bəri heç kimlə əlaqə saxlamayıb.

-Bəbəsini?! Oyconbinin uşağı var?! - elə təəccübə bağırdım ki, sinidə bizə çay gətirən uşaq dayandı, bir neçə addım geri çəkildi.

-Hə, sapsarı bir qız doğdu.

Minobonu bağlamanı sakitcə mənə uzatdı. Yaşıl yumaq ipi ilə bərk-bərk sarılmış karton qutunu açdım. Qutuda parçaya bükülü nəsə var idi. Parçanı qaldırdım... Qırmızı naxışlı, şirmayı saplaqlı həmin ət biçağı idi.

Həyəcandan ürəyim qalxdı.

-Aka, - Minobonu ağır tərəddüdlə dilləndi, - dedim bəs bilirsınız... Düzü, bilmirəm necə deyim... Oyconbi boylu olanda qulağıma piçıldamışdı ki, qızın atası sizsiniz...